



**Journal of  
Baku Engineering  
University**

*Philology and Pedagogy*

# Journal of Baku Engineering University

*Philology and Pedagogy*

2019. Volume 3, Number 2

## CONTENTS

### OVERVIEW TO MODERN TERMINOLOGY OF THE AZERBAIJANI LANGUAGE

*Vüqar Abdullayeva, Nabiyyeva Ariz* \_\_\_\_\_ 71

### “KOROĞLU” DASTANINDA MİLLİ-MƏNƏVİ TƏRBİYƏ VƏ ONUN SİSTEMİ

*Kəmalə Yusifova* \_\_\_\_\_ 79

### MƏDƏNİYYƏTLƏRARASI SƏRİŞTƏ: İNGİLİZ DİLİNİN TƏDRİSİ ZAMANI İSTİFADƏ OLUNAN QİYMƏTLƏNDİRİMƏ METODLARI

*Səvdə İmanova* \_\_\_\_\_ 85

### AZƏRBAYCAN VƏ ANADOLU FOLKLORUNDAN DÜZGÜLƏR

*Məlyekə Memənədərova* \_\_\_\_\_ 99

### MÜASİR AZƏRBAYCAN DİLİNDE BEYNƏLMİLƏL İNGİLİZ-AMERİKANİZMLƏR

*Aytəm Hüseynova-Qəhrəmanlı* \_\_\_\_\_ 115

### MÜXTƏLİF TEMPERAMENTLİ TƏLƏBƏLƏRİN BAŞ BEYNİN TƏPƏ VƏ ƏNSƏ PAYINDA EEQ-NİN TEZLİYİNƏ EMOSİONAL GƏRGİNLİYİN TƏSİRİ

*T.V. Rüstəmova, Ə.H. Kazınov* \_\_\_\_\_ 121

### TOMAS ELIOT POEZYASINDA EPIQRAFLARIN ROLU

*Nurlana Axundova* \_\_\_\_\_ 129

### TƏLİM PROSESİNDƏ TƏLƏBƏLƏRDƏ İDARƏETMƏ MƏDƏNİYYƏTİNİN FORMALAŞDIRILMASININ İMKANLARI

*Mujkan Məmmədzadə* \_\_\_\_\_ 137

İNOT:81

## MƏDƏNİYYƏTLƏRƏRASI SƏRİŞTƏ: İNGİLİZ DİLİNİN TƏDRİSİ ZAMANI İSTİFADƏ OLUNAN QİYMƏTLƏNDİRİMƏ METODLARI

Sevda İMANOVA

Azerbaycan Diller Universiteti  
sevda.imanova1@gmail.com

### XÜLASƏ

Məqalədə xarici dillerin tədrisi zamanı en çox istifadə olunan mədəniyyətlərərəsərişənin qiymətləndirilmə metodlarından bahs olunur. Çağdaş bazar iqisadiyyat dövründə Avropa Şurası mədəniyyətlərərəsərişəni geləcək ixtisasçılar - müasir tələbələrin yiyəlanımları oladıqları en müümət sərişətlər siyahısına daol etmişdir. Bu sərişətin formalşdırılması və qiymətləndirilməsi Azərbaycan auditoriyası üçün da müümətdür. Hal-hazırda bizim ali məktəblərdə sözügedən sərişətin formalşdırılması seviyyəsinin qiymətləndirilməsi həyata keçirilmir. Mədəniyyətlərərəsərişənin birbaşa qiymətləndirilmə metodları: portfolio, intervju, müşahidə, tələbə gündəliyinin analizi metodu və müəllim tərəfindən subyektiv qiymətləndirme metodudur. Məqalədə hamçinin xarakterik metodoloji çətinliklər, problemlər, üstün və müsbət cəhətlər nəzərdən keçirilir. Məqalə və təqdim olunan tövsiyyələr Azərbaycan tədqiqatçıları, metodist və müəllimləri üçün galəcək mədəniyyətlərərəsərişənin qiymətləndirilməsi sahəsində faydalı olmalıdır.

**Açar sözlər:** mədəniyyətlərərəsərişə, ingiliz dilinin tədrisi, qiymətləndirme, bilavasitə metodları, portfolio.

### INTERCULTURAL COMPETENCE: ASSESSMENT METHODS IN TEACHING ENGLISH

#### ABSTRACT

The paper deals with the problems of intercultural competence assessment by means of direct methods that are most frequently used in foreign language teaching. In modern world, in market terms the Council of Europe includes intercultural competence to the list of key competencies for the modern students and future specialists. The formation and assessment of this competence has become very relevant for the Azerbaijani audience. The assessment of the intercultural competence forming level is not practiced at our high school system currently. Direct methods for assessing intercultural competence include portfolio, interviews, observation, a student diary analysis method, and a subjective assessment method by a teacher. It also reviews the positive aspects, advantages and disadvantages, difficulties, characteristic methodological problems and discloses solutions.

The article and recommendations should be useful for researchers, methodologists and teachers of Azerbaijan for further works on assessing intercultural competence.

**Key words:** intercultural competence, teaching English, assessment, direct methods, portfolio.

### МЕЖКУЛЬТУРНОЕ КОМПЕТЕНЦИЯ: МЕТОДЫ ОЦЕННИВАНИЯ ПРИ ОБУЧЕНИИ АНГЛИЙСКОГО ЯЗЫКА

#### РЕЗЮМЕ

Статья посвящена наиболее часто используемым методам оценивания межкультурной компетенции в обучении иностранных языков. В современном мире, в условиях рынка Совет Европы включает межкультурную компетенцию в список ключевых компетенций для современных студентов, будущих специалистов. Формирование и оценивание этой компетенции стало очень актуальным и для Азербайджанской аудитории. Оценивание уровня формирования межкультурной компетенции на данный момент в наших высших учебных заведениях не практикуется. Прямые методы оценивания межкультурной компетенции это – портфолио, интервью, наблюдение, метод анализа студенческого дневника и метод субъективного оценивания преподавателем. А также рассматриваются положительные стороны, преимущества, трудности, недостатки, характерные методические проблемы и раскрываются способы решения.

Статья и рекомендации должны быть полезными для исследователей, методистов и преподавателям Азербайджана для дальнейшей работы по оцениванию межкультурной компетенции.

**Ключевые слова:** межкультурное компетенция, обучение английского языка, оценивание, прямые методы, портфолио.

Azərbaycanda son onilliklərdə xarici dillerin tədrisində, bu sahədə aparılan tədqiqat işlərində, dərslik və sillabusların tərtibində kommunikativ yanaşma əsas götürülmüş və bu öz nəticəsinə göstərməkdədir. Azərbaycan tələbələri və məzunları xarici dillərdə qrammatik və fonetik aspektlərin düzgün və salis danışmaq qabiliyyətlərinə görə qiymətləndirilirlər. Lakin, müasir dövrde dildən istifadə edərkən təkçə dil qaydalarına riayət etmək, qarşılıqlı anlaşılma, uğurlu ünsiyyət qurmaq üçün kifayət deyil. Tələbələrin gələcəkdə beynəlxalq səviyyədə əməkdaşlıq etməsi, Azərbaycanı, onun mədəniyyətini, mənəvi dəyərlərini layiqincə tanutması digər mədəniyyətlərlə real həyatda ünsiyyət qurması üçün təhsil sistemimizdə problemlər mövcuddur.

Azərbaycan tələbələrinin tədris prosesində əldə etdiyi nailiyyətlərin qiymətləndirilməsi ənənəvi olaraq bilik, qabiliyyət və bacarıqların kəmiyyətcə ölçülməsi kimi həyata keçirilir. Lakin tələbələrin təhsil alıqları dövrə əldə etdikləri elmi biliklərin, yiyələndikləri xarici dil və mədəniyyətlərin ənənəvi təsiri mədəniyyətinə, mənəvi tarbiyəsinə, şəxsi keyfiyyətlərinə təsiri nəticəsində formalasən səviyyənin qiymətləndirilməsi sistemi mövcud deyil. Baxmayaraq ki, tədris və təlimin məqsədlərini təqdim edən fənn proqramları və digər sənədlərdə tədris zamanı formalasdırılması müümə olan sadaladığımız şəxsi keyfiyyətlərdən bəhs olunur.

Hal-hazırda Avropa Şurasının əmək bazarı şəraitində uğurlu fəaliyyət göstərmək üçün vacib olan səriştələr arasında müümə yer tutan mədəniyyətlərərəsəriştənin formalasdırılmasına təcrübənin göstərdiyi kimi xarici dillerin tədrisində arzuolunan dərəcədə diqqət yetirilmir. Artıq dünyadan 64 ölkəsində Ümumi Avropa Xarici Dil Səviyyəsinin Müəyyənləşdirilməsi Sisteminin (CEFR-The Common European Framework of Reference for Languages) təklif etdiyi mədəniyyətlərərəsəriştənin formalasdırılması səviyyəsini müəyyən etmək üçün istifadə olunan qiymətləndirilmə alətləri kimi Azərbaycan mədəniyyəti və milli dəyərlərini əks etdirən milli modelin yaradılması zəruridir.

Mədəniyyətlərərəsəriştəniqiymətləndirmək üçün qərb tədqiqatçıları əsasən yuxarıda adını çəkdiyimiz qurumun deskriptorlarına istinad edirlər. CEFR, effektiv ünsiyyət qurmaq üçün zəruri olan bilik və bacarıqlann sadalandığı, dərslik və imtahanların, dil proqramlarının işlənib hazırlanmış təmənumu bazadır. İstənilən yaş dövründə, təhsilin hər bir mərhələsində əldə olunan irəliliyişin, formalasən səriştənin səviyyəsinin müəyyən etməkdə yardım edən bu qurumun təklif etdiyi qiymətləndirilmə alətləri hər bir xalq, mədəniyyət, ixtisas, auditoriya, kontekst üçün olduğu kimi tətbiq oluna biləməz. Qərb alımları digər ölkələrə öz mədəniyyətlərinə uyğun milli qiymətləndirilmə modellərini adaptə edib hazırlamağı təklif edirlər [1].

Mədəniyyətlərərəsəriştə, onun ayrı-ayn komponentləri hələ dəqiq tədqiq olunmaması da tədris nəticəsində bu səriştənin formalasdırılması, səviyyəsinin təyin edilməsi, qiymətləndirilməsi məsələsi son zamanlar tədqiqatçılar üçün an aktual mövzulardandır. Bununla bərabər bu məsələnin öyrənilməsi və tətbiq edilməsi ciddi çətinliklərlə müşayiət olunur. Hətta, bəzi tədqiqatçılar mədəniyyətlərərəsəriştənin səviyyəsinin qiymətləndirilməsinin aşağıdakı səbəblərə görə mümkün olmamasını göstərirler:

A.E.Fantiniya görə mədəniyyətlərərəsəriştənin qiymətləndirilməsi ilə əlaqədar yaranan əsas çətinlik bu səriştənin tərkibinə daxil olan, uğurlu ünsiyyət qurmaq üçün xarici dilə piyələnməkdən başqa tələb olunan digər qabiliyyətlərin müəyyənlaşması məsələsidir. Onun fikrincə, müəllimlərin çoxu üçün dil bilikləri və bacarıqlarının qiymətləndirilməsinin ənənəvi qiymətləndirilmənin nadir hallarda obyekti olan mədəniyyətlərərəsəriştənin digər affektiv komponentlərindən daha asan olmasının səbəbi bunlardır:

1) Mədəniyyətlərarası səriştənin digər komponentlərini qiymətləndirmək üçün hansın daha mühüm olması kontekstdən asılı olduğuna görə yaranan qeyri-dəqiqlik;

2) Bu komponentlərin ölçüləməsi və hesablanması çətindir.

A.Fantini mədəniyyətlərarası səriştənin qiymətləndirilməsində müəllimlərə kreativ, qeyri-standart olmayı məsləhət görür. Onun özünün yaratdığı və təklif etdiyi, geniş yayılmış və çox istinad olunan mədəniyyətlərarası səriştənin qiymətləndirmə alətlərindən biri "YOGA" ("Your Objectives Guidelines and Assessment" – "Sizin məqsəd, prinsip və qiymətləndirməiniz")-dur. Bu qiymətləndirmə alətində hər bir kriteriya üçün müəyyən sayıda bal nəzərdə tutulmuşdur. Bir neçə kriteriya üzrə verilən cavabların analizi mədəniyyətlərarası səriştənin formasının səviyyəsini kifayət qədər keyfiyyəti qiymətləndirməyə imkan verir [2, s.465-474].

Bu sahənin ilk tədqiqatçılarından olan M.Bayramın fikrincə müəllim istiqamət, səviyyə, kontekst və tədrisin məqsədindən asılı olaraq mədəniyyətlərarası səriştənin bəzi komponentlərindən imtina edərək, daha mühümüllərini qəbul edə bilər. Məsələn, eğer tədrisin nəticəsi kimi tələbələrin mədəniyyətlərarası səriştənin "parhuyun nöqtəyi-nəzərini anlamaq" aspektində yiyələnmələri və qiymətləndirilmələri gözənlərilsə, onda bu aspekt əsas məqsəd kimi götürülməlidir. M.Bayram mədəniyyətlərarası səriştənin formalasdırılmasının qiymətləndirilmə prosesində əsas məsələ kimi hər hansı bir fərdin mədəniyyətlərarası təsdiyətə səriştəli olması üçün malik olmalı olduğu və vacib komponent, səviyyə, istiqamətdə evvelcən seçilmiş və tədris programının da bu istiqamətdə hazırlanmasını tövsiyyə edir. Məqsədlər realistik, tədrisin programuna, kursuna uyğun olmalıdır. Programın nəzərdə tutulduğu müdədət, intensivliyini nəzəra alaraq qiymətləndirilmənin aparılması üçün real məqsəd və zaman müəyyənlenməlidir. Qiymətləndirmənin metodları da tədris metodlarına uyğun olmalı və tədris prosesinin arzu olunan nəticəsini əks etdirməlidir. Tədrisin məqsədindən, kontekstindən asılı olaraq yalnız seçilmiş istiqamət üzrə bılık və qabiliyyətlərin aşınılması, kəmiyyət deyil, keyfiyyət dəyişikliklərinə, inkişafə nail olmaq əsas götürülür [3].

Bir çox tədqiqatçılar qiymətləndirmə metodlarının sayının çoxluğuna baxmayaraq heç bir metodun mədəniyyətlərarası səriştəni şəhatəli şəkildə qiymətləndirməyə qadir olmadığını, yalnız qiymətləndirmə kontekstindən asılı olaraq az və ya çox dərəcədə yararlı olan yanaşmaların mövcud olduğunu qeyd edirlər. Qiymətləndirmənin əhatəli, məqsədyönlü olması üçün bir neçə müxtəlif metodlardan istifadə etmək əhəmiyyətlidir.

D.K.Deadorffun mədəniyyətlərarası səriştə üzrə aparıcı ekspertlərin iştirakı ilə apardığı tədqiqatda ən effektiv: intervju, keys metodları, konkret hadisələrin tədqiqi, özünüqiymətləndirmə, bilavasitə müşahidə kimi metodlar qəbul edilmişdir [4, s.46].

M.V.Lustiq və B.H.Spitzberq üçün mədəniyyətlərarası səriştənin qiymətləndirilməsi sahəsində ən çətin məqam – kimi müşahidə etməyin müəyyən edilməsidir. Bəzi kateqoriyalı insanlar malik olduları mədəniyyətlərarası səriştəni ən əlverişli şəkildə özləri qiymətləndirdə bilər. Əgər səriştə məqsədlərə nail olmaq, özüntürealiza etmək kimi qəbul edilirsə, onda fərd özü-özünü qiymətləndirməyə qabil olan yeganə ekspert ola bilər. Əksinə, davranışın düzgünlüyü, normalara uyğun, qəbul olunması vacib olan zaman, bu xüsusiyyətlərin tərafdaş və ya, müşahidəçi tərəfindən qiymətləndirilməsi daha məqsədə uyğundur [5].

Lakin özüntüinqiymətləndirmənin da effektivliyi şübhə altındadır. Tədris olunanların nəya yiyələnə bildiklərini dəqiq, konkret müəyyənlaşdırılməyə hər zaman qabil olmadıqlarına və bundan başqa öz göstəricilərini, nailiyətlərini yüksəltməyə, şışırtmaya meyilli olmaqlarına

göre mədəniyyətlərarası səriştənin ölçülməsi üçün özüntüqiymətləndirmə kifayət qədər də etibarlı hesab edilə bilməz.

Bununla belə bəzi tədqiqatçılar [6] yetkin insanın öz nəticələrini obyektiv qiymətləndirməyi bacarmalı olduğunu hesab edirlər. Respondent suala nəyə görə bu və ya digər şəkildə cavab verməsini anlamalıdır. Mədəniyyətlərarası səriştə tədris olunanın özünüdürəketməsini inkişaf etdirməyi də ehtiva edir və buna görə də qiymətləndirmədə tədris olunanın özünün iştirakı bu prosesin əsas elementi olmalıdır. Özüntüqiymətləndirmə refleksiv tədrisin çox vacib komponentidir. Bundan başqa əgər nəzərə alsaq ki, mədəniyyətlərarası səriştənin formalaşdırılması akademik mühit şəraitində qisə müddətə həyata keçirilir, onda bu kontekstdə, zaman məhdudiyyətini nəzərə alaraq, özüntüqiymətləndirmədən istifadə etmək məqsədə uyğun sayilar.

Hər hansı bir tədqiqatının müəllif olaraq işleyib hazırladığı, uğurla tətbiq etdiyi qiymətləndirmə alətinə kor-koranə şəkildə götürüb tədris və ya tədqiqat çərçivəsində istifadə etməyin açıq-aydın böyük səhv olması hamu tərəfindən əminliklə qəbul edilmişdir [7, s.486].

Qiymətləndirmə materiallarının tədris və ya tədqiqatda istifadəyə uyğun olmasına müəyyən edək:

1. Qiymətləndirmə alətinin məzmununun tədrisin və tədqiqatın məqsədində uyğunluğu;
2. Qiymətləndirmə alətindən istifadə üçün vacib sertifikasiya keçmək tələbi olmadan müəlliflər tərəfindən açıq istifadə üçün göstərişlərin və şəkalanın yerləşdirilməsi;
3. Uyğun tədqiqat sahəsində alətin aprobasiyadan keçməsi, istifadə olunması və etibarlılığı.

Bundan başqa mədəniyyətlərarası səriştənin qiymətləndirilməsində tələbələrin səviyyələrinə uyğun metodlardan istifadə etmək lazımdır. Metodların seçimində isə auditoriyanın mədəni xüsusiyyətləri əsas şərt kimi götürülməlidir.

Amerika təhsil müəssisələrində mədəniyyətlərarası səriştənin qiymətləndirməsi təqən istifadə olunan vəsitiyələrin hansının daha geniş yayılması barədə araşdırımlar aparılmışdır. Müəyyən edilmiş nəticələri en çox istifadə olunandan azalana qədər sıralayaraq, müvafiq ardıcılıqlı əldə edilmişdir:

1. İntervju (89%)
2. Kurs işi və ya prezentasiya (79%)
3. Müşahida (68%)
4. Portfolio (56%)
5. Müəllimin subyektiv qiymətləndirilməsi (56%)
6. Test təsli (56%)
7. Təhsil müəssisəsinin müstəqil olaraq özünün hazırladığı və ya adaptə olunmuş özüntüqiymətləndirmə üçün anket sorğuları (33%)
8. Özüntüqiymətləndirmə üçün kommersiya tipli, ödənişli anket sorğuları (22%).

Tədqiqatın nəticəsi bilavasitə metodlardan daha çox istifadə olundugunu sübut edir. Amma tədqiqatçılar tam, obyektiv və əhatəli, nəticə əldə etmək üçün metodları birləşdirməyi tövsiyə edirlər. Sorğuda iştirak etmiş xarici alimlərin 70 faizi bir neçə müxtəlif metodları birləşdirərək qiymətləndirmə işini həyata keçirməyin daha keyfiyyətli olmasını təsdiqləmişdir [8]. Belə kombinə edilmiş metodların tərkibində hər zaman test və anket sorğuları daxil edilir.

Bilavasita metodlara aiddir: Portfolio, intervju, müşahidə, tələbə gündəliyinin analizi metodu və müəllim tərəfindən subyektiv qiymətləndirmə metodu. Bu vasitələrlə aparılan qiymətləndirmə prosesində tələbə özü bilavasita iştirak etmir. Bu zaman mədəniyyətlərarası səriştənin səviyyəsi haqqında məlumat yalnız tələbənin davranışının əsasında eldə edilir. Məsələn, rollu oyunlar zamanı davranış, qrup şəklində aparılan diskussiyalar zamanı çıxışlar, intervju boyu suallara cavab reaksiyaları [9, s.28].

Sadaladığımız metodları analiz etməzdən əvvəl onların ümumi xüsusiyyətlərinin müəyyən etməyə çalışaq: bilavasita metodlardan fərqli olaraq bilavasita metodlar tələbənin inkişafını, nailiyyətlərinin kəmiyyət deyil, keyfiyyət cəhətdən qiymətləndirir. Məhz buna görə formalasdırılan səriştənin səviyyəsi haqqında bilavasita metodla eldə olunan məlumat bir qayda olaraq, daha müfəssəldir və fərdi yanına nəticəsində həyata keçirilir. Bilavasita metodlarının üstünlüyü də əsasən budur. Digər tərəfdən isə dolayı qiymətləndirmə metodları ilə müqayisədə bu vasitələr məlumatın eldə edilməsi, analiz olunub işlənməsi, hazırlanması üçün daha çox zaman tələb edir.

Portfolio italyan sözü olub sənədlər qovluğu deməkdir. Tədris prosesində tələbənin nail olduğu inkişaf səviyyəsini müşahidə etməyə imkan yaradır. Tədrisin məqsədindən asılı olaraq portfolionun bir neçə növü var:

1) Nailiyyətlər qovluğu: Burada tələbənin ümumi inkişafına stimul yaranan nailiyyətlər, müxtalif tədbirlər, idman yarışları, konkurslarda qazandığı sertifikat, tərifnamə, diplom, təşəkkürməmələr toplanır.

2) İnkışaf qovluğu: Bu qovluqda tələbənin qazandığı bilik, bacarıq və səriştələrinin səviyyəsini həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri müşahidə olunur.

3) Tədqiqatçılıq qovluğuna tələbənin tədris programına daxil olan materiallar, tədqiqat mövzuları, elmi iş çərçivəsində hazırladığı sərbəst işlər, tədqiqat planları, tədqiqat işləri və nəticələri, statistik material, referat, çıxış, tezis və məqalələr sistem şəklində camlanır.

4) Tematik qovluqda tədris planında olan hər hansı bir mövzu götürülür və ona aid olan material, onun öyrənilməsi ilə bağlı məlumatlar, çətinliklər və problemlərlə əlaqəli həm tələbənin, həm müəllimin fikirləri, münasibəti və tövsiyələri toplanır, öyrənilir və gələcəkdə ara-dan götürülməsi üçün təkliflər müzakirə edilir və seçilir [10, s.132-133].

Portfolioda tələbənin mədəniyyətlərarası səriştəsinin səviyyəsini müəyyən etmək üçün təkcə son nailiyyəti deyil, həm də inkişaf dinamikasını izləmek imkanı böyükdür. Mədəniyyətlərarası səriştənin mütrakkeb tərkibə malik olmasına nəzərə alsaq, qiymətləndirmə üçün portfolio metodunun kifayat qədər olverişli olduğunu görərik. Burada tədris prosesində müxtalif tapşırıqlar vasitəsilə mədəniyyətlərarası səriştənin har bir aspektinə (koqnitiv, affektiv və davranış ) yiyələnmə dinamikası eks etdirilir. Həmçinin portfolio özündə tədris, təlim-fəaliyyətinin müxtalif nəticələrini analiz yolu ilə həyata keçirən həm keyfiyyət, həm də kə-miyyət qiymətləndirilməsini birləşdirir. Başqa bir üstünlük isə ondadır ki, portfolio-holistic, yəni səriştənin bütün elementlərinin kompleks qiymətləndirməsindən başqa, həm də bu elementlərin ayrı -ayrılıqda analitik qiymətləndirilməsini həyata keçirməyə imkan verir [11, s.11].

Və sonda bu metodun köməyi ilə qiymətləndirilən obyekt passiv mövqedən prosesin fəal iştirakçısına çevirilir. Bu da özlüyündə əlbəttə ki, refleksiya prosesinin ümumən fəallaşması-na səbəb olur və motivasiya faktoruna müsbət təsir göstərir. Amma buna nail olana qədər tələbə ilk şəxsi portfoliosunu yaradarkən bir çox çətinliklərlə rastlaşır. Təcrübə göstərir ki,

əgər tədris olunan əvvəllər bu formatda işləməyibsə, portfolio hazırlamaq üçün tapşırıqları anlamaqdə çətinlik çəkir. Portfolioya daxil olan məlumatlar üzrə seçim etmək tələbədən yüksək səviyyədə refleksiya qabiliyyətləri tələb edir [12, s.140]. Tələbələrin bəziləri özünü və nail olduğu nticələri layiqinca təqdim etməyi bacarmaya bilərlər. Şəxsi portfolio yerinə yetirmək üçün orlар inkişaf etmiş analitik qabiliyyətlərə və müstəqiliyə malik olmalıdır. Bu bacarıq və qabiliyyətlər isə əvvəlcədən yiylərəlməlidirlər. Söyügedən metodun çatışmayan cəhəti portfolio üçünセルib təqdim olunan materialın subyektiv olmasıdır [11, s.11; 9, s.30]. Portfolio ya da edilən materialın tələbə tərəfindən müstəqil olaraq seçildiyini nəzərə alsaq, aydın olar ki, müəllim səriştən formalaşması səviyyəsi haqqında tam, bütün şəkildə məlumat almır və buna görə obyektiv qiymətləndirmək imkanına malik olmur. Portfolio metodunun digər mənfi tərəfi nticənin əldə edilməsi üçün, tələbə müəllim əks əlaqəsinin yaradılması, özü-nüqiymətləndirmə və refleksiya ilə əlaqədar olaraq istər evdə olsun, istərsə də auditoriyada uzun müddətin tələb olmasıdır.

Portfolio subyektiv metod olduğunu görə müxtəlif tələbələrin portfoliosunu müqayisə etmək və ya müəyyən bir nümunəvi portfolio ilə müqayisə etmək düzgün deyil. Bu hal tələbədə motivasiyanı aşağı salaraq, uğursuzluğa səbəb ola bilər.

"Tələbənin mədəniyyətlərəsəriştə portfolioosu" layihəsində müəlliflər qeyd edirlər ki, bu mülkiyyəti hazırlayan onu kimişa göstərmək və ya təqdim etmək məcburiyyətində deyil. İstənilən halda formalaşmış mədəniyyətlərəsəriştən səviyyəsi haqqında toplanmış məlumatə biganə yanaşmaq olmaz. Müəllimlərin bir çoxu təqdim olunan materialı diqqətlə analiz edir. Əldə edilmiş material bir sira suallara cavab verir. Məsələn "Əvvəlki səviyyəsi ilə müqayisədə tələbə bu və ya digər bilik, bacarıq və vərdiglərə yiylərəlməkdə nə qədər irəlleyib? Tələbə portfoliosuna hansı nümunələri daxil edib? Tədris olunanın güclü və zəif tərəfləri hansıdır? Hansı cəhətlər gələcəkdə inkişaf etdirilməlidir?" [13, s.12].

İntervü (ing. Interview) müəllim və tələbə arasında şəxsi söhbət formasında aparılır. İntervü zamanı kontrolun ən geniş yayılmış forması olan şifahi sorğudan fərqli olaraq müəllim təkcə keçirilən materialı əhatə edən suallarla kifayətlənmür. Müəllimi bu tipli suallardan daha çox eksperiment şəklində təsəvvür edilən situasiyalarda mədəniyyətlərəsəriştən qarşılıqlı münasibət və davranışa dair tələbənin fikirləri maraqlandırır. Bununla da, tələbəni özüntüqiymətləndirmə və analiza sövq etmiş olur. Tələbənin mədəniyyətlərəsəriştəsinin formalaşdırılmasının səviyyəsini müəyyən etmək üçün istifadə olunan bu metod şifahi sorğudan daha dərin və fərdi şəkildə məlumat toplamaq imkanına malikdir. İntervü kontrol metodu zamanı tələbə cavablarını əsaslandırma və açıqlaya bilir. İntervüն tədris prosesinin əvvəlində diaqnostik, sonunda isə yekun kontrollu kimi keçirərk tədris olunanların cavablarını müqayisə etmək tövsiyə olunur.

Azərbaycan tədris proqramlarında intervü kimi kontrol metoduna çox nadir hallarda müraciət olunur. Səriştən səviyyəsini müəyyən etmək üçün intervü zamanı aşağıdakı tipli suallardan istifadə etmək olar:

"Sizcə uğurlu mədəniyyətlərəsəriştə ünsiyyət qurmaq üçün hansı bacarıqlar vacibdir?; Siz bu bacarıqları hansı səviyyədə inkişaf etdirmisiniz?; Niya/ niya yox?; Siz bu bacarıqlardan həyatda heç istifadə etmisinizmi?; Uğurlu alıbmub?; Başqa əlaqələriniz varmı?; Siz özünüzdə daha hansı bacarığı inkişaf etdirmək istərdiniz?".

Bu suallar ümumi xarakter daşıyır. Mədəniyyətlərəsəriştə yüksək olan və ya bu sahədə təcrübəsinə malik tələbələrə isə dənha konkret suallar vermek olar. Məsələn: "Mədə-

niiyyət fərqliliyi ilə qarşılaşarkən sizin ilk reaksiyasınız necə olur?; Sizcə mədəniyyət bənzərliyinə yaxud mədəniyyət fərqliliyi diqqət yetirmək daha vacibdir?".

Mədəniyyətlərarası səriştənin ayrı-ayrı aspektlərinin qiymətləndirmək məqsədi ilə intervü metodu zamanı istifadə olunan sual tipləri də fərqli olmalıdır. Mədəniyyətlərarası səriştənin affektiv komponentini və ya öyrənənlərin yönümlərini qiymətləndirmək üçün onların bu və ya digər bir mədəniyyətlərə qərəzi münasibət, tədris zamanı başqa mədəniyyətə qarşı münasibət, stereotiplərdə baş verən dəyişikliklər haqqında sualların veriləsi tövsiyə olunur. Mədəniyyətlərarası səriştənin koqrütiv komponenti və ya bilik qiymətləndirilərsə, bu və ya digər dil daşıyıcıların həyat tərz, mədəniyyəti, əmənələri, adətlər, milli dəyərləri haqqında sualların vermək məqsədə uyğundur.

Mədəniyyətlərarası səriştənin davranış komponentinə aid olan bacarıq və vərdişləri qiymətləndirmək üçün isə müəllim tələbənin təsniyyət qurmaq bacarığı və dil vərdişlərinin səviyyəsini eks etdirən suallardan intervü zamanı istifadə etməlidir.

Əfsuslar olsun ki, intervü metodu da mədəniyyətlərarası səriştənin səviyyəsinin qiymətləndirilməsində olan çatılılıkların öhdəsindən tam gəlmir. Tədqiqat obyektimiz olan səriştənin ölçüləməsi üçün ədədi dəyəri əldə etməyə imkan verən - metrikən olması vacibdir. İntervü metodundan istifadə zamanı əldə olunan cavabları düzgün qiymətləndirmək üçün müəllimlərin metodiki göstərişlərə malik olmaları zəruridir. Qiymətləndirmə sisteminin olmaması səbəbindən İntervü metoduna əsaslanaraq keyfiyyəti və obyektiv qiymətləndirməyə zəmanət vermək çətindir.

Müşahidə metodu (ing. Observation of Students by Others: Performance Assessment in Real Life Situations) digər metodlardan açıq-əşkar üstündür. Bu metod qərib ədəbiyyatında "ekspertlər metodu" və ya "səriştəli hakimlər metodu" kimi də adlanır. Mədəniyyətlərarası səriştənin formalşdırılmasının səviyyəsini müəyyən etmək üçün ən dəqiq əlet, metod fərdin, autentik, real, təsniyyət situasiyalarında və ya dərs zamanı geləcək həyatda qarşılaşmalı olduğu situasiyalar yaradarkən davranışını müşahidə etməkdir. Fərdin biliyi, niyyəti deyil, məhz fəaliyyəti ətrafında olanlara onun mədəniyyətlərarası səriştəli olub-olmaması haqqında mübahimə yürütməyə imkan verir. Müşahidə metodu, istifadə zamanı heç bir gərginlik, stress yaratmadığı üçün müvafiq hesab edilir.

Metodoloji baxımdan da qiymətləndirmə prosesində özünüqiymətləndirmə hallarının olmaması və fərdin özünün qiymətləndirmə prosesində iştirak etməməsi də müşahidə metodunun təstünlüklerindəndir. Onu da qeyd etməliyik ki, göstərilən təstünlükler metodun istifadəsində çatılıklar də yaradır. Ən əvvəl tədris auditoriyasında real təsniyyət şəraiti və autentik ssenarilər, sahnelər qurmaq asan deyil. Digər tərəfdən, bu metodun üstün cəhəti, mədəniyyətlərarası səriştənin formalşdırılmasının səviyyəsini təyin edərkən, əsas götürülen davranış faktoru səriştənin hər bir aspektini dəyərləndirmək üçün istifadə oluna bilməz. Davranış fərdin mədəniyyətlərarası səriştəsinin yalnız bəzi tərəflərini eks etdirir.

Müşahidə metodu vasitəsilə tələbənin mədəniyyətlərarası təsniyyətin nəzəri sahəsindəki biliklərini qiymətləndirmək də çətindir. O, hər zaman mədəniyyətlərarası təsniyyətdə malik olduğu bilikləri davranışını vasitəsilə eks etdirməyə bilər. Təbii ki, tələbə qiymətləndiriləcəyindən agah olarsa, davranışını arzu olunan şəkildə nümayiş etdirə bilər. Bu çatılıklı qarşılaşmamaq üçün müəllim qiymətləndirmə məqsədilə müşahidə apardığını aşkar etməməlidir.

Tədris olunanın qiymətləndirmə prosesində iştirak etməməsi səbəbindən bütün məsuliyyət ekspertin, müşahidə edənin üzərinə düşür. Ekspert düzgün metodiki göstərişlər, tövsiyə-

lərdən istifadə edərsə qiymətləndirməni yıiksək keyfiyyətlə həyata keçirə bilər. Ən əsası isə, müşahidəçi kontrol tədbirlər keçirərkən öz mədəniyyətinin prizmasından çıxış edərək fikir irəli sürməli deyil.

Müəllim hər zaman öz mədəniyyət baxışlarından, subyektiv fikirlərindən qaçmalıdır. Qiymətləndirməni obyektiv, problemsiz həyata keçirmək üçün müxtəlif mədəniyyətə və iş təcrübəsinə malik olan müəllimlər qrup şəklində işləməlidirlər. Digər mədəniyyətlərin nümayəndələri tədris və ya real mədəniyyətlərətərəfən təsdiq olunmuş tələbələrin davranışının müvəffəq və keyfiyyətli olması barəsində obyektiv qərar qəbul edə bilərlər [8, s.75]. Həmçinin ekspertlər qrupuna əvvəller tələbələrlə tanışlığı, hec bir əlaqəsi olmayan müşahidənin dəidl edilməsi tövsiyə edilir.

Müşahidə zamanı sözügedən səriştəni daha daqiq qiymətləndirmək üçün M.Həgəm mədəniyyətlərətərəfən təsdiq olunmuş tələbələrin davranışının müvəffəq sayılan davranış göstəricisinin siyahısını işləyib hazırlanmışdır [13, s.26]. "Tələbənin mədəniyyətlərətərəfən təsdiq olunmuş tələbələrin davranışının müvəffəq və keyfiyyətli olması barəsində obyektiv qərar qəbul edə bilərlər" (ing. "Student Checklist of Intercultural Communication Indicators") adlanan bu siyahı ekspert müşahidəçi üçün qiymətləndirmə alətidir. Müəllim bunun köməyi ilə hər hansı bir zaman kəsiyində müşahidə etdiyi obyekti inkişaf dinamikasını izləyə və ya analiz edə bilər.

Qiymətləndirmə zamanı müəllim bu ardıcılıqla qiymətləndirməlidir:

- 1) Tələbənin davranışını müşahidə etməli;
- 2) Bu müşahidə barəsində qeydlər etməli;
- 3) Bu müşahidəni mədəniyyətlərətərəfən səriştənin təklif olunan aspektlərdən birinə aid etməli;
- 4) Apardığı müşahidəni səriştənin bu və ya digər səviyyəsinə uyğunlaşdırmaqdır.

Qiymətləndirmə prosesində müəllimə çox böyük köməyi olan səriştəni davranış göstəriciləri siyahısı və ya qeydlər üçün cədvəl təqdim edilir [14, s.15]. Müəllim davranışını müşahidə etdərək qiymətləndirmənin özü üçün uyğun, əlverişli formatını seçməlidir.

Tələbələrin mədəniyyətlərətərəfən səriştəsini qiymətləndirmək üçün onların davranışlarını biləvasitə müşahidə etməkdən əlavə olaraq, müəllimlər dərsin video və audio çəkilişlərini təşkil edə bilərlər. Bu onlara sonradan dərsi təkrərən izləmək və hər bir tələbənin davranışını dəyərləndirmək imkanı verir [13, s.478].

Müşahidə metodu müəllimlər tərəfindən əsasən təqlid, imitasiya oyunları və müxtəlif diskussiya formalarından istifadə olunan dərslər zamanı istifadə olunur [9, s.28; 6, s.212].

"Diskussiya" terminindən istifadə edərkən biz onu geniş mənada anlayaraq bir neçə formasiyu qeyd edə bilərik: qrup şəklində aparılan diskussiya, rollu oyunlar, dəyirmi masa və panel müzakirələri [15, s.15].

"Rollu oyunlar" (ing.role-playing) məfhumunu mənaca ona yaxın olan "təqlid" və ya simulyasiya (ing.simulation) anlayışı ilə müqayisə nəticəsində açıqlamaq daha məqsədə uyğundur. Rollu və imitasiya oyunları mədəniyyətlərətərəfən kommunikativ tədris sahəsində mövcud klassik metodlara addır. Xarici dillərin öyrənilməsində oyun situasiyaları da həmçinin müvhüm hesab olunur. Rollu oyun oynayarkən tələbə hər hansı bir obrazı canlandırmır, öz təessüratlarını tiza çıxarıır, olduqca real hissələr və təcrübələr yaşayır. Tərəfdəşlər ilə birgə oyun zamanı onlar təsdiq olunmuş qurmağı, başqalarının istək və fəaliyyətlərini nəzərə almağı, fikirlərini

müdafiə etməyi, həmçinin birgə planlar hazırlamağı, başqasının fikrini qəbul etməyi öyrənirlər [16].

“İmitasiya oyunları” iştirakçılara real həyatdakı fəaliyyətlərinə uyğun roller verilir. Rola daxil olma prosesində hər bir iştirakçı roluñ formal olmasına baxmayaraq qoyulan problemdə öz şəxsi münasibətini bildirir və onun həlli yolunu təklif edir. Oyun iştirakçısının problemlı situasiyanı qavraması, nümayiş etdirdiyi davranış onun özünəməxsus fərdi xüsusiyyətlərini müəyyən edir.

İmitasiya oyunlarında qurulan situasiyalar ya iştirakçıların real həyatda dəfələrlə rastlaşdıqları tipik hadisələr, yaxud da uydurulmuş ola bilər. Büttün dünyada “Bafa Bafa” (ing. Bafa Bafa) və “Albatros” (Albatros) adlı mədəniyyətlərərası imitasiya oyunları çox geniş istifadə olunur. [17, s.375].

İmitasiya oyunlarından fərqli olaraq rollu oyunlarda hər bir iştirakçının davranışı arıq avvelcadən üzərinə düşdürüyüñ rolla müəyyən edilir. Problema münasibət, tümumi istiqamət arıq roluñ xarakteri ilə müəyyən edilir. Tədris olunan öz davranışunu nümayiş etdirməkdə azad deyil. Mədəniyyətlərərası kommunikasiya tədrisi metodikasında rollu oyunları iki tipə böltürələr: sadə rollu oyunlar, burada tələbələrdən bazılıri iştirak edir, digərləri isə situasiyanın gedeqatını müşahidə edir, qrupun bütün tizvlərinin iştirak etdiyi oyunlar isə kompleks oyunlardır. Adətən rollu oyunlarda iki tamamilə ekses, fərqli mədəniyyətlərin nümayəndələrinin qarşlaşduğu situasiyalar nümayiş olunur. Ünsiyyət zamanı rollu oyunun məqsədlərinə uyğun olaraq iştirakçı öhdəsindən gəlməli olduğu problemlə, gözlənilməyən situasiya partnyoru ilə qarşılaşır. Rollu oyunların iştirakçıları iki qrupa bölünür: birinci qrupun iştirakçılarının mədəniyyətlərərası səriştəsi qiymətləndirilir, digərləri isə onları bu sərişələrin nümayiş etdirməyə səbəb yaradır, təhrik edir. Rollu oyunların qiymətləndirilməsi kriteriyaları da Y.S. Polat tərəfindən təqdim edilmişdir [18, s.215].

Rollu oyunların mənfi cəhətlərindən ən əsası, adətən qurulmuş sünü situasiyalarda tələbənin özünü təqdim olunan rola uyğunlaşdırma bilməməsidir. Digər nöqsanları sadalayaq: Tələbələrin hamısı üçün eyni şəraitin yaradılmaması, qeyri-dəqiqlik, tədris zamanı keçirilməsində mövcud çətinliklər, qiymətləndirmənin etibarlı olmaması və s. Buna baxmayaraq, rollu oyunlar xarici dil müəllimlərinin ən çox müraciət etdiyi metodlardandır. Qiymətləndirmə zamanı bir qrup tələbənin davranışı digər qrup tələbə tərəfindən qiymətləndirilir. Davranışın müvəffəq olması rollu oyunlarda fərdin hərəkətlərinə qarşı reaksiyaya əsaslanır.

Rollu oyunlardan istifadə edərkən mürəkkəb bir tərkibi olan mədəniyyətlərərası səriştənin bütün aspektlərini qiymətləndirməyə çalışmaq tövsiyə olunmur. Bir-iki komponentlərlə kifayətlənmək olar. Burada təcəribəyə əsaslanaraq deyə bilərik ki, iki komponent - empatiya və davranışın uyğunluğu özüntü dəha çox bürüza verir.

Əlbəttə ki, rollu oyunlar zamanı tələbənin öz roluñ ifa edərkən dil bacarıqlarının qiymətləndirilməsi mümkün deyil. Müşahidə zamanı müəllim mütləq aşağıdakılara diqqət yetirməlidir:

- 1) Müşahidə olunan tələbənin həmsöhbətinin fikrinə uyğun kontekstə düzgün cavab verə bilməsi (mədəniyyətlərərası səriştənin aşağı səviyyəsi);
- 2) Tələbə əldə etdiyi məlumatə adekvat reaksiya vermək üçün müxtəlif strategiyalardan istifadə etməsi (mədəniyyətlərərası səriştənin orta səviyyəsi);
- 3) Tələbə həmsöhbətinin mədəni xüsusiyyətlərini nəzərə alırmı, konfliktli situasiyaların öhdəsindən gələ bilirmi (mədəniyyətlərərası səriştənin yüksək səviyyəsi).

Diskussiya nədir? Latın sözü olan "discussio" tərcümədə "arasdırmaq, tədqiq etmək" deməkdir. Qrup diskussiyası zamanı tələbələr arasında informasiya, fikir, ideya mübadiləsi baş verir. Diskussiya və disputlar zamanı hər hansı bir məsələ və ya problemin müxtəlif fikirlərin "toqquşması" yolu ilə düzgün həllin nail olmasına çalışarkən, tələbələrin öz mövqelərini müdafiə edərək müsahibinə qarşı münasibəti, hörmət göstərməsi, etik qaydaları gözəlməsi, müəllimlərə onların mədəniyyətlərərəsi səriştəsini qiymətləndirməyə imkan verir.

F.Rüstəmov ali məktəblərdə diskussiya tipli tədbirlərin səmərəli keçirilməsi üçün aşağıdakı tələblərə əməl olunması məqsədə uyğun hesab edir:

- diskussiya və ya disput əvvəlcədən hazırlıq işləri görülməlidir;
- diskussiya və ya disputa bütün tələbələr hazır olmalıdır;
- diskussiya və ya disputun gedidişində vaxt itkişinə yol vermək olmaz bir iştirakçı, müxtəsər, aydın tezislər çox etməlidir;
- tələbələrdə diskussiyaya girmək, yaxud disputda iştirak etmək bacarıqları formalaşdırmaçı və bu məqsədlə onlarla once idrakı hərəkətə gətirən məşqlər aparılmalıdır;
- diskussiya, yaxud disput tələbələrin "söz güləş"nə və ya problemin düzgün həlli cəhdinə şərait yaratmalıdır;
- diskussiya və disput zamanı bir-birinə zidd fikirlər, eks baxışlar, hətta səhv mövqelər qadağan edilməməli, tələbələrə öz mülahizələrini söyleməyə tam sərbəstlik verilməlidir;
- müəllim lazımlı hallarda, tələbələrin mübahisəsinə mütədaxilə etməli və mübahisənin gedidişini istiqamətləndirməlidir [19, s.238].

"Dəyirmi masa" da diskussiyanın bir növüdür və yuxarıda təsvir etdiyimiz rollu oyunlarla qrup diskussiyasının qarşıq formasıdır. Dəyirmi masa zamanı hər hansı bir problemin müzakirəsində iştirakçılara müəyyən bir rol tapşırılır. Tələbə öz adından deyil, təqdim etdiyi obrazın adından çoxş edir. Müzikərə zamanı iştirakçının davranışını çoxş etdiyi içtimai rolin xarakteri tərəfindən təyin olunur. Tələbənin müzikərə edilən problemdə münasibəti təmsil etdiyi sosial qrupun personajının maraqlarına uyğun olmalıdır [15, s.71].

Mədəniyyətlərərəsi səriştənin formalasdırılması səviyyəsini qiymətləndirmək üçün istifadə olunan təsvir etdiyimiz bu metodların üstün cəhəti tələbələrin tapşınqları yerinə yetirirək müəllim tərəfindən qiymətləndirilməsindən xəbərsiz olmalarıdır. Buna görə onların xoşa gəlmək üçün qeyri-səmimi cavab vermələri istisnadır. Çatışmayan cəhət isə hər bir tələbənin auditoriyada ayrı-ayrılıqlıda kontrol edib, qiymətləndirmək üçün həddindən artıq çox vaxtın tələb olmasına.

Daha bir metod-tələbə gündəliyinin analizi metodudur (ing. analysis of narrative diaries və ya reflective journals) [8, s.168]. Portfolio kimi gündəlik də tələbələrin mədəniyyətlərərəsi səriştəsinin inkişaf dinamikasını sənəd şəklində eks etdirir. intervü metodu kimi gündəlik də tələbənin səriştəsinin inkişafı prosesində əldə etdiyi təcrübə haqqında şəxsi məlumat verir. Gündəlikdə tələbə mədəniyyətlərərəsi səriştə haqqında qazandığı nəzəri biliklərlə bərabər həyatda rastlaşduğu real mədəniyyətlərərəsi münasibətlər zamanı yaşadığı təssürat, hiss və təcrübə ilə bəlliğür, analiz edir. Tələbə gündəliyinin analizi metodundan əsasən səriştənin inkişafını ya tədris prosesində və yaxud xarici ölkədə işləyərkən qiymətləndirmək üçün istifadə olunur. Bəzən xarici dil və mədəniyyət mühiti, ünsiyyəti mövcud olmayan hallarda, eksperimental təhsil zamanı da istifadə oluna bilər. Gündəliyin tutulması mədəniyyətlərərəsi

səriştənin inkişafı üçün vacib olan refleksiyaya imkan verir [13, s.7; 6, s.212; 11, s.10]. Refleksiya tələbənin digər mədəniyyətlərlə qarşılaşarkən yaşadığı xoşagelməz hiss və emosiyalara terapevtik təsir göstərir. Bundan savayı baş tutan ünsiyyətin müxtəlif nöqtəyi nəzərdən analizi və parthyorum fikrinin nəzərə alınması mədəniyyətlərətərəsi ünsiyyətin uğurlu alınmasına təsir edən elementlərə diqqətin və empatiyanın səviyyəsinin yüksəlməsinə imkan verir [6, s.212 ].

Bu metodun istifadəsi zamanı baş verən çətinliklər portfolio, intervü və müsahidə kimi digər bilavasita metodlarda mövcud problemlərlə eynidir. Müəllim tələbəyə qeydlər aparmaq tapşararkən güman edir ki, tələbə bunu vicdanla və səmimi olaraq edəcək. Amma mədəniyyətlərətərəsi səriştənin formalasdırılması zamanı tədris olunan kəskin, neqativ emosiyalar yaşayarkən digər mədəniyyət nümayəndələri barəsində xoşagelməz mübahimələr etməyə meylli olur. Belə hallarda tələbələr çox vaxt müsəllimlə, xiisusen də yazılı şəkildə bələşmək-dən imtina edə bilərlər. Mədəniyyətlərətərəsi səriştənin qiymətləndirilməsi üçün istifadə olunan qeyd daftarı və ya gündəliklərin etik cəhətdən effektiv olmayıandan başqa, həm də orada olan məlumatın düzgün, obyektiv, etibarlı olması şübhə altındadır.

Tələbə gündəliyinə əsaslanaraq mədəniyyətlərətərəsi səriştənin səviyyəsini qiymətləndirmək üçün bir sırə tədqiqatçılar kriteriyalar hazırlamaşır. Buralardan V.Ceykobson qiymətləndirmə prosesini digər mədəniyyəti “aktiv” və “passiv” şəkildə öyrənmək bölgüsünə əsaslanaraq aparmağı təklif edir. Mədəniyyəti “passiv” şəkildə öyrənmə fərdin digər mədəniyyətə, onun nümayəndələri ilə birbaşa əlaqəsi, təması olmadan baş verir. “Passiv” mədəniyyətə yiyələnmə doğma mühitdə müxtəlif informasiya resurslarının köməyi ilə keçidiyinə görə əsasən mədəniyyətlərətərəsi səriştənin koqnitiv komponenti inkişaf edir. “Aktiv” öyrənmə isə əksinə mədəniyyət daşıyıcıları ilə qarşılıqlı əlaqə zamanı baş verir. Fərqli mədəniyyət nümayəndələri ilə münasibət zamanı fərd real həyatda, öz təcrübəsində bu əlaqəni, ünsiyyəti gəxşən yaşayır və səriştənin affektiv komponentini inkişaf etdirir.

Digər mədəniyyəti öyrənəməyin “passiv” və “aktiv” formasını müxtəlif milli mətbəxdə tənşiq kimi izah edir: birinci hal müəyyən mədəniyyət nümayəndələrinin təstiqlik verdikləri yeməklər haqqında biliklərə malik olmaq kimi, ikinci hal isə bu yeməkləri təam etməkdən sonra əldə olunan təəssütat kimi [12]. Bunu mədəniyyətin müxtəlif sahələrinə aid misallarda göstərə bilərik. Məsələn, Azərbaycan müğəm sənəti haqqında müxtəlif biliklərə malik olmaq olar, amma onu canlı dırılmakdan sonra əldə olunan təəssütat tamam başqadır.

Açıq aydır ki, “aktiv” formada mədəniyyətə yiyələnmə prosesi haqqında olan qeydlər mədəniyyətlərətərəsi səriştənin inkişafını nümayiş etdirir. İstanilan halda qiymətləndirmə zamanı tələbənin şəxsi xiisusiyətləri və imkanlarını nəzərə alınmalıdır.

Nəhayət “müəllimin subyektiv qiymətləndirməsi” (ing. professor evaluation) adlanan bilavasita metodu araşdırıq. Bu metoddan istifadə zamanı fərdin mədəniyyətlərətərəsi səriştəsi barədə məlumat kənardan müşahidə vasitəsilə deyil, müəllimlə qarşılıqlı əlaqəsi zamanı davranışına əsaslanaraq əldə edilir. Səviyyənin müəyyən edilməsi və qiymətləndirilməsi müəllimin təbiətcə subyektiv olan ekspert nöqtəyi-nəzərinə əsaslanır. Müəllimin subyektiv qiymətləndirməsi metodundan xiisusən tələbə tərafından yerinə yetirilən tapşırığın vahid, düzgün cavabının olmadığı hallarda istifadə olunur. Bura addır: mədəni-spesifik situasiyalar (ing. cultural mini-drama), keys metodu, keys texnologiyası (ing. case studies), davranış nümunələrinin seçilməsi texnikası və ya təqnidli incident (ing. critical incident), mədəni assimiliyator (ing. cultural assimilator) yəni konkret situasiyaların analizi metodu və mədəniyyətlərin toqquşması ssenariyasi (ing. scenarios) [8,s.135].

Bu metodlardan istifadə qiyamətləndirmə ilə bərabər tədris üçün də çox qiyamətlidir. Bu zaman əldə olunan koqnitiv təcrübənin təsiri həm də mədəniyyətlərarası təsisiyyətin dərindən qarvanulmasına imkan verir. Üstəlik əgər tələbə bu tip tapşırıqları yerinə yetirəkən qiyamətləndirilməsi barədə xəbərdar olmasa qiyamətləndirmə obyektiv şəkildə baş tutar.

Qeyd etməliyik ki, yuxarıda qeyd etdiyimiz texnika və metodların da çatışmayan cəhətləri və çətinlikləri mövcuddur. Mədəni-spesifik situasiyalar, tənqidli incident, mədəni assimilyator, szenarilər zamanı tələbənin verdiyi düzgün cavablar onun mədəniyyətlərarası səriştasının inkişafını etibarlı göstəricisi deyil. Yalnız real mədəniyyətlərarası təsisiyyət zamanı tələbənin davranışını müşahidə edərkən onun səriştə saviyəsinin həqiqətən verdiyi cavablara uyğun olması təsdiq oluna bilər. Bu tipli tapşırıqları yerinə yetirəkən çox vaxt tələbə digər mədəniyyət nümayəndəsinin hərəkət, davranış, səciyyəvi xüsusiyyətləri barəsində anlayışa malik olur, analiz edə bilir, lakin bu hərəkətlərə təsisiyyət zamanı adekvat reaksiya, cavab vermək qabiliyyətinə malik olmur. Tədrisdə istifadə olunan texnikalar vasitəsilə müəyyən biliklərə yiyeñanır, amma onun davranışında dayışıklılık baş vermir. Davranışda irəliliyişin baş verması üçün əldə olunan biliklərin möhkəmlənməsi gerəkdir. Biliklərin möhkəmlənməsindən əvvəl tələbə digər mədəniyyət nümayəndəsi ilə təsisiyyət qurarkən yeni davranış şablonlarına yiyeñanmədiklərinə görə, yenə də köhnə davranış modelinə uyğun reaksiya verəcəkdir. Tələbənin mədəni fərqlər haqqında biliyi nə qədər zəngin olarsa, bir o qədər effektiv mədəniyyətlərarası təsisiyyət qura bilər. Mədəni fərqlər haqqında səthi biliyə malik olan tələbə geləcəkdə autentik şəraitdə həqiqi mədəni fərqlərlə rastlaşarkən güclü sərsinti və uğursuzluğa məruz qala bilər.

Müəllimin tərəfindən subyektiv qiyamətləndirmə metodundan istifadə zamanı həddindən artıq sadə, təmumlaşdırılmış və abstrakt təsisiyyət situasiyaları tələbələrdə galəcək stereotiplərin inkişafına səbəb ola bilər. Mədəni assimilyator formatında, təklif olunan dörd variyantdan düzgün birini seçmək tipli tapşırıqları yerinə yetirəkən tələbələrdə kreativlik, yaradıcılıq imkanları mahdudlaşır, mədəniyyət haqqında düzgün, geniş məlumat əldə olunur.

Müəllimin subyektiv qiyamətləndirmə metodu çərçivəsində nəzərdən keçirdiyimiz texnikaların çatışmayan cəhətləri subyektivlikdir. Subyektivlik kimi nöqsanı aradan qaldırmaq üçün müxtəlif metodlardan birləş istifadənin əhəmiyyətini tədqiqatçıların çoxu təsdiqləyir [8, s.174]. Məsələn, müəllimin subyektiv qiyamətləndirmə metodu ilə özünüqiyamətləndirmə anket sorğusunun nəticələrini müqayisə etmək olar [20, s.69].

İlk başından sadə görünən qiyamətləndirmə prosesi, gördiyümüz kimi bir sira çətinliklərlə həyata keçirilir. Bu çətinliklərin öhdəsindən gəlmək üçün müxtəlif tədqiqatçıların təklif etdiyi göstərişləri aşağıdakı didaktik tələblər siyahısında cəmləşdirmişik:

- Tədrisin hər bir mərhələsində mədəniyyətlərarası səriştənin formalasdırılmasının kontrolu sistemli şəkildə həyata keçməlidir;
- Kontrolun obyektivliyi və tədris olunanların motivasiyasını yükseltmək üçün kontrolun forma və növünün müxtəlif variantlarından istifadə;
- Mədəniyyətlərarası səriştənin formalasdırılmasının kontrolunda mahiyyətcə yeni, əvvəlcədən tədris zamanı analiz edilməmiş, tanış olmayan kontekstlərdən istifadə;
- Mədəniyyətlərarası səriştənin aşalarını hər bir struktur komponentini əhatə edən, hərtərəfli kontrol;
- Tələbələrin nöqsanlarını deyil, əldə etdikləri nailiyyətləri diqqət mərkəzində saxlamağı tələb edən konstruktiv kontrol;

- Həm tələbələrin fərdi xüsusiyyətlərini, həm də mədəniyyətlərarası səriştənin inkişafının spesifik xüsusiyyətlərini nəzərə alan differensiallaşdırıcı kontrol;
- Mədəniyyətlərarası səriştənin formalşdırılmasının kontrolunun tədris prosesinin planlaşdırılması və təşkilinən hər bir mərhələsi ilə integrasiyalığı;
- Kontrolun hazırlığı və keçirilməsi üçün sərf edilən vaxta rasional yanaşma [6, s.211; 13, s.21; 20, s.196].

Tələbələrdə mədəniyyətlərarası səriştəni formalşdırmaq və inkişaf etdirmək üçün yaxşı təşkil edilmiş kontrol tədrisin əsas məqamıdır. Bu sahədə tədqiqat aparan alimlər mədəniyyətlərarası səriştənin qiymətləndirilməsində olan çətinliklərdən bəhs edərkən əsasən dörd qiymətləndirmə kriteriyasına diqqət yetirirdilər: etibarlılıq, dəqiqlik, qarəzsizlik və uyğunluq [6;7;13]. Nəzərdən keçirdiyimiz tədqiqatların analizi göstərir ki, bütün mövcud çətinliklərə baxmayaraq mədəniyyətlərarası səriştəni yüksək səviyyədə qiymətləndirmək mümkündür.

#### ƏDƏBİYYAT

1. <https://www.mn.coe.int/common-european-framework-of-reference-for-languages-learning-teaching/> 1680 73ff31
2. Fantini A. E. Assessing Intercultural Competence. Issues and Tools // The SAGE Handbook of Intercultural Competence / ed. D. K. Deardorff. - Thousand Oaks, 2009. - P. 456-476. 119
3. Byram M. Teaching and Assessing Intercultural Communicative Competence / M. Byram. - Clevedon: Multilingual Matters Ltd, 1997. -136 p
4. Deardorff D.K. Intercultural Competence. A Definition, Model, and Implications for Education Abroad // Developing Intercultural Competence and Transformation. Theory, Research, and Application in International Education /ed. V. Savicki. - Sterling, 2008. - P. 32-52151.
5. Lustig M. W. Methodological Issues in the Study of Intercultural Communication Competence / M. W. Lustig, B. H. Spitzberg // Intercultural Communication Competence / ed. R. L. Wiseman, J. Koester. - Newbury Park, 1993. -P. 153-167.
6. Руденко Н. С. Оценивание межкультурной коммуникативной компетенции / Н. С. Руденко, К. Брайтон // Педагогическое образование в России. -2013. -№1. - С. 207-214.
7. Deardorff D. K. Implementing Intercultural Competence Assessment // The SAGE Handbook of Intercultural Competence /ed.Darla K.Deardorff. - Thousand Oaks, 2009. - P. 477-491.
8. Deardorff D.K. The Identification and Assessment of Intercultural Competence as a Student Outcome of Internationalization at Institutions of Higher Education in the United States: A Dissertation in Partial Fulfillment of the Requirements for the Degree of Doctor of Education. Raleigh: North Carolina State University, 2004. 337 p.
9. Sinicrope C., Norris J., Watanabe Y. Understanding and Assessing Intercultural Competence: A Summary of Theory, Research, and Practice // Second Language Studies. - 2007. -Vol. 26, №1. - P. 1-58.
10. Θ.S.Bədəlova "Təlim-tərbiyyə" Mühəzaişə matnları. Bakı-2015 s.91 sah
11. Davis N., Cho M.O. Intercultural Competence for Future Leaders of Educational Technology and its Evaluation // Interactive Educational Multimedia. -2005. №10. P. 1-22.
12. Jacobson W.,Slecher D.,Burke M. Portfolio Assessment of Intercultural Competence// International Journal of Intercultural Relations.-1999.-Vol.23, №3.-P.467-492
13. Hashem M.E. Assessing Student Learning Outcomes in Teaching Intercultural Communication, Texas, 1995,26 p.
14. INCA (International Competence Assessment) : Assessor Manual.-INCA. Ld 7, 2004.47 p.
15. Ковалчук М.А. Дискуссия как средство обучения иноязычному общению. Методическое пособие для преподавателей иностранных языков. М.: Высшая школа: 2008. 144 с.
16. <http://www.tipii.edu.az/az/article/336-ouyularin-talimda-rolu>

17. Pruegger V.J., Cross-Cultural Sensitivity Training Methods and Assessment// International Journal of Intercultural Relations-1994. №3. P369-387.
18. Полат Е.С. Педагогические технологии дистанционного обучения: Учебное пособие для студентов высш.учеб.заведений, -М: Издательский центр «Академик»,2008. -400с
19. Rıisetmənov F. A., Dadaşova T.Y. "Ali məktəb Pedaqogikası" (Magistratura pilləsi üçün dərslik) Bakı - "Nurlan"-2007. 568 səh.
20. Утешина А.Н. Межкультурное дидактика; монография -М: ФЛИНТА; Наука, 2011. 280с.